

Ulu öndər respublikamızda mətbuatın, xüsusən də televiziyanın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-mili xüsusiyyətlərinin qorumaqla inkişaf etməsini vacib sayırdı. Onun milli-mənəvi dəyərlərlə bağlı verdiyi bəyanatlar, imzaladığı sərəncamlar Azərbaycan mediyasının ayrıca mövzusuna çevrildi. Burada jurnalistin peşə etikası da əsas mövzulardan biri oldu. Azərbaycan jurnalistikasında 1990-ci illərin əvvəllərindən özəl sektorun yaranması ilə sayca çoxalan KİV peşə etikası problemini mütləq şəkildə gündəmə gətirdi. Onu da qeyd edək ki, jurnalistin peşə əxlaqı ilə onun peşə borcu bir-birinə çox yaxındır. Tele verilişlərdə işa bu daha mühüm əhəmiyyət kəsb edən məsələdir.

Televizor XX əsrin əvvəllərinin elmi kəşfindən XX əsrin ortalarından məşət predmetinə çevrilmişdi. "Televiziyanın tam inkişafı ilə bəşəriyyət Qutenberq erasından Markoni-Popov erasına keçdi" (3.s.552). Elektron KİV-in başqa sahələri na qədər güclü inkişaf etsə də "bu günün televiziya qəzetdən də, radiodan də, digər dərgilərdən də daha ötkəm bir kütləvi informasiya vasitəsi olaraq öz imkanlarını göstərməkdədir" (2.s.299).

1960-70-ci illərdə respublikamızda televiziyanın texniki imkanlarının çox ciddi inkişaf dövrü olduğu kimi telejurnalistikən də tam formalşma dövrü idi. Bax belə bir zamanda respublikaya rəhbərlik edən H.Əliyev başqa sahələrdə olduğu kimi bu sahədən də qayğısını əsirgəmədi. Yayımlanan verilişlərin daha keyfiyyətli olması üçün dövlət tərəfindən yüksək səviyyədə tədbirlər həyata kecirildi. Bu proses əsasən 1991-ci illərdən sonrayenidən müstəqilliyimizin bərpasından və H.Əliyevin 1993-cü ildən sonra yenidən hakimiyətə gəlisişdən sonra daha yüksək səviyyədə həyata kecirildi. Televiziya yayımı haqqında qanunlar qəbul edildi, sərəncamlar verildi. Özəl tele kanallar yaradıldı, senzura ləğv edildi.

Ölkəmizin uzun illər totalitar Sovet cəmiyyəti daxilində yaşantısına baxmayaq, müstəqilliyimizi bərpa etdikdən cəmi bəs il sonra ümummilli lider Heydar Əliyev tərəfindən 8 avqust 1998-ci ildə "Qlavlit"in - Senzura idarəsinin ləğv olunması kimi cəsarətli və vətəndaş cəmiyyəti quruculuğu yönündə mühüm qərar qəbul edildi. 7 dekabr 1999-cu ildə isə Azərbaycan Respublikasının prezidenti, cənab Heydar Əliyev tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi. 2003-cü ildə isə beynəlxalq təcrübənin daha bir öncül nümunəsindən yararlanılaraq cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı. MŞ keçən dövr ərzində KİV-in bütün əlaqəli institutlara münasibətlərinin ictimai mexanizm olaraq tənzimlənməsi yönündə mühüm orqanı çevrilib.

Televiziya kütləvi informasiya vasitəsi olsa da, hər bir verilişin baxılması mütləq kütləvi xarakter daşıdır. Zaman amilindən, asudə vaxtin səmərəli bələdçi tərəfindən danışdığımız bir vaxtda uşaqtan tutmuş böyükədək geniş bir auditoriyani və iştirakçıların hamisəna baxmağa vadər etmək faydasızdır. Hər bir televiziyanın ən başlıca işi bəş verənləri tamaşaçıya çatdırın xəbər proqramlarıdır. Müəyyən xəbər qurşağı kimi verilən xəbərlərlə yanaşı, xüsusi olaraq hazırlanın xəbərvermə məzmunlu xüsusi xəbər verilişləri televiziyalarda informasiya çatdırma qurumlarıdır.

"Teleməlumatların istehsalı prosesinin labüb nəticəsi olan şifahi (verbal) və vizual şəhərlərdən başqa, telexəbərlərdə qismən yozum (interpretasiya) payı vacib sayılır. İ. Fençin fikrincə, "yaxşı reportyor, sadəcə hadisənin gedisiన nəqəl etmir, o, məhz hadisənin mənasını izah edir" (47,127). Beləliklə, hadisələrin, qəhrəmanların və hadisədəki tərəflərin (fakt və detallar) seçilməsi həmişə mövcud olur. Ancaq bu, televiziyaların informasiya proqramlarının siyasi çağırış xarakteri daşımamasına haqq qazandırır. Televiziya yeniliklərindən ictimai fikrin formalşmasında alət kimi istifadə olunur. Jurnalistlər olıqarx və siyasetçilərin maraqları çərçivəsində fəaliyyət göstərərkən bəzən səda vətəndaşların

Bəhruz NİFTƏLİYEV

AZƏRBAYCAN TELEVİZYASININ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU

РЕЗЮМЕ

Журналистика в истории человечества нашла свой путь и развиваясь, превратилась в развитую социальную систему. Поначалу все писалось. Затем создали электронное медиа. Как мы знаем, профессия журналиста сложная, и к тому же ответственная. Формирование профессиональной этики в азербайджанской журналистике приходится на XX век. Сегодня тоже очень важна профессиональная этика журналиста.

Ключевые слова: культура речь, электронное медиа, оригинальные передачи, политика языка, этика журналистика

SUMMARY

Journalism developed a certain stage of human society and it became a social system gradually with developing. The first media appeared, then formed electronic media. The first electron media is radio and it was created about 1 century ago. As we know, the profession of journalist is difficult, risky and requires a lot of responsibility. The formation of professional ethics of journalism in Azerbaijan goes far back to the XX century. Later, our writers followed this principle as well.

Key words: language policy, speech culture, original programme, journalistic ethics

Müasir dövrə televiziya ən təsirli informasiya vasitəsidir. Türk tədqiqatçısı Ridvan Bülbül çox haqlı olaraq qeyd edir ki: "Televiziya dənisi və hadisəni görüntülərlə, göz əntənə gətirməklə mətbuatın kəşf edilməsindən bəri xüsusi qiymətləndirilən bir texniki vasitədir" (1.s.83). "Şəhərli güzgül" adlandırılın televiziyanın respublikamızda fəaliyyətə başlamasının 60 illik yubleyi yaxın günlərdə tamam olacaq. Bu 60 illik fəaliyyətdə televiziyanız çox çətin və şərəfli bir inkişaf yolu kecib. Onun ölkəmizdə inkişaf etməsində istər ətan əsrin 70-80-ci illərində, istərsə də yenidən müstəqilliyimizin bərpa olduğu illərdə sonrakı dövrə ümummilli liderimiz Heydar Əliyevin çox böyük rolü olub.

ehtiyaclarını unudurlar. Belə olan halda, mətbuat cəmiyyətdən gözlədiyi və “lazımı” reaksiyani almağa həmişə müvəffəq olmur. Bu mənada ANS-in “Hesabat”ını uğurlu layihə kimi dəyərləndirmək olar. Təkcə xəbər başlıqlarına nəzər yetirək verilişin müəllifi Mir Şahin Ağayevin timsalında bir jurnalıstin hadisələrə dəqiq və qarərsiz mövqeyini görmüş olaq. Günsəli yatağında baş vermiş faciədən bəhs edən “İpdən asılan ömürlər və ölümlər”, Nadaran ixtişaşlarının təhlilə çəkildiyi “Çatın keçid postu”, Türkiyə ilə Rusiya arasında gərginləşən münasibətlər dönməmində Azərbaycanın mövqeyinin vacibliyindən söz açılan “Biz kimin tərəfində olmalıdır” sərlövhəli xəbərlər tamaşaçını həm cəlb edir, həm həyəcanlandırır, həm də hadisələri sanki mərkəzə daşıyır. Seyirci təqdim olunan sujetlər sayasında hadisələrdən ətraflı şəkildə xəbər tutur. “Peşəkar üslubun yaradıcı mühitdə formalasdırı bildiyi ictimai üslub, yalnız kütləyə - çoxluğa aid olan qlobal problemin bədii həllini təqdim etdikdə sosial sıfarişi yerinə yetirir” (2,163). Yeri gəlmışkən bir faktı da qeyd edək ki, ANS-TV-nin də H.Əliyevin çox böyük rolu olmuşdur.

Elektron KİV sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilən mülhüm qərarlardan biri də televiziya və radioaların fəaliyyətinin geniş hüquqi bazasının yaradılması ilə bağlıdır. Belə ki, 2002-ci il iyunun 25-də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası yaradıldı. Bu gün ölkəmizdə 30-dak mərkəzi və regional televiziya və radionun fəaliyyət göstərməsi, bu sahədə plürastik cəmiyyətin mövcudluğu məhz Heydər Əliyevin KİV-lə də bağlı əzaqgörən siyasetinin bariz göstəricilərindən sayılır.H.Əliyev ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün bu sahədə həm kəmiyyət, həm keyfiyyət dəyişiklikləri baş verdi. Məhz bu illər ərzində Azərbaycan televiziyasının qlobal informasiya konteksinə sürətli ineqrasiyası qeyd olunmalıdır: ölkəmizdə baş verən hadisələr “on line” rejimində, dünya informasiya agentliklərinin lənlərində və elektron media vasitələrində əks olunmağa başladı.

ƏDƏBİYYAT

1. Dadaşov A. Ekran dramaturgiyası: mövzu, struktur, üslub, janr.Bakı, “Təhsil”,1999,224 s.
2. Ridvan Bülbül. Genel Gazetecilik. Ankara. Kızılıay. 2000
3. Oya Tokgöz. Temel Qazeteçilik. İmqe kitabevi. Ankara. 1994
4. Məmmədli Cahangir. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (Dərslik) Bakı. 2013
5. Теленовости: секреты журналистского мастерства (Реферат книги Ию Фенга «Теленовости, радионовости». –Сент-пол, 1985) Москва, 1994, 144 с.